



Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam...

Ümummilli Lider HEYDƏR ƏLİYEV



Qəzet 1929 -cu ildən nəşr olunur. Təsisçi: Bakı Dövlət Universiteti

31 yanvar 2023-cü il



# BAKİ UNIVERSİTETİ

MİLLİ TƏRƏQQİ ELM VƏ TƏHSİL OCAĞINDAN BAŞLAYIR

**BDU-da "Heydər Əliyev mühazirələri" keçiriləcək**

→ Səh.2

**"20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnəkdir"**

→ Səh.3

**BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər**

→ Səh.5

**BDU-nun nəzdində "Gənc istedadlar" liseyində ekoklub yaradılıb**

→ Səh.6

**Ötən il BDU Elmi Kitabxanasına 655 mindən çox müraciət olub**

→ Səh.9

**Tələbələr Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər**

→ Səh.10

**"Innovativ gənc mühəndislər" layihəsinin ilk təlimi keçirilib**

→ Səh.10

**"Qars müqaviləsinə dair sənəd resurslarının bibliografiq təhlili" mövzusunda müzakirələr aparılıb**

→ Səh.10



**"Heydər Əliyev -100" adlı kitab sərgisi**

→ Səh.2



**BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib**

→ Səh.3



**Buxara Dövlət Universitetinin rektoru BDU-da**

→ Səh.4



**Yunus Emre Institutunun nümayəndələri ilə görüş**

→ Səh.4



**Missouri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib**

→ Səh.11



**Kvant xromodinamikasının yüksək spinli rezonanslarına dair elmi seminar**

→ Səh.11



## BDU-da 20 Yanvar şəhidlərinin anim mərasimi

*Yanvarın 19-da Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümüնə həsr olunmuş anım tədbiri keçirilib.*

Tədbirdən əvvəl BDU kollektivi 2 sayılı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.

Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatire-sini bir dəqiqəlik sükütlə yad edib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, xalqımızın azadlığını, şərəf və leyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan ovladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Bu faciə Azərbaycan milli kimliyinin formallaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsindən döñüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi realliga çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yal-

nız müstəqil Azərbaycanda görüb. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq eleyhinə ən ağır cinayətlər-dən biri kimi böyük tarixinə hekk olunub. O zaman yalnız Ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin töötədiyi bu cinayeti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Rektor qeyd edib ki, bu gün xatirəsinə daim əziz və uca tutduğumuz bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi və siyasi bacarığı, qüdrətli ordumu-zun rəşadəti, xalqımızın möhkəm birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alınıb, onların qanı yerde qalmayıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr

müavini, BDU-nun professoru Jale Əliyeva qeyd edib ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətəne, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi ermeniperest sovet rəhbərliyinin Azərbaycana qarşı məkli niyyətini bir daha açıb göstərdi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydin Mirzəzadə, BDU-nun kafedra müdürü, I Qarabağ veteranı Knyaz Aslan, Cinayət hüquq və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxtda və bölgələrdə həyata keçirdiyi qətlamadan, günahsız insanların həyatlarını itirməsindən bəhs edib, Vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd ediblər. Daha sonra AzTV-nin istehsalı olan "Tarixin izi ilə" sənədli filmi nümayiş etdirilib.

## Cənubi Qafqazda ilk və yeganə "Təkamül təlimi" muzeyi

→ Səh.12

# Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı



*Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamu*

*Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarım-bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:*

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamu

1.1. Doktorantura pilləsi üzrə:  
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara - 400 (dörd yüz) manat;  
1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 240 (iki yüz qırx) manat.

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1.2.1. magistratura səviyyəsi üzrə:  
1. akademik göstəriciləri 91-

100 bal olan tələbələrə - 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 100 (bir yüz) manat;

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 100 (bir yüz) manat;

1.3.2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 80 (səksən) manat;

1.3.3. akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 66 (altmış altı) manat.

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri "5" (yüksek texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tə-

ləbələrə - 100 (bir yüz) manat;

1.4.2. akademik göstəriciləri "4" və "5" (yüksek texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 80 (səksən) manat;

1.4.3. akademik göstəriciləri "3"- "5" (yüksek texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 66 (altmış altı) manat.

2. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; 2021, № 11, maddə 1232, № 12, maddə 1470) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında "360" rəqəmləri "400 (dörd yüz)" sözləri ilə, üçüncü abzasında "216" rəqəmləri "240 (iki yüz qırx)" sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndin dördüncü abzasında "174" rəqəmləri "195 (yüz doxsan beş)" sözləri ilə, beşinci abzasında "144" rəqəmləri "160 (yüz altmış)" sözləri ilə, al-

tinci abzasında "96" rəqəmləri "110 (yüz on)" sözləri ilə, sekkinzinci abzasında "156" rəqəmləri "175 (yüz yetmiş beş)" sözləri ilə, doqquzuncu abzasında "132" rəqəmləri "145 (yüz qırx beş)" sözləri ilə, onuncu abzasında "90" rəqəmləri "100 (bir yüz)" sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bəndin ikinci abzasında "90" rəqəmləri "100 (bir yüz)" sözləri ilə, üçüncü abzasında "72" rəqəmləri "80 (səksən)" sözləri ilə, dördüncü abzasında "60" rəqəmləri "66 (altmış altı)" sözləri ilə əvəz edilsin;

2.4. 1.4-cü bəndin ikinci abzasında "90" rəqəmləri "100 (bir yüz)" sözləri ilə, üçüncü abzasında "72" rəqəmləri "80 (səksən)" sözləri ilə, dördüncü abzasında "60" rəqəmləri "66 (altmış altı)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

**İlham Əliyev**

Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri,

13 yanvar 2023-cü il

president.az

## 2022-ci ildə BDU 3 ikili diplom müqaviləsi imzalayıb

*Ötən il BDU 3 ikili diplom müqaviləsi imzalayıb.*

2022-ci ildə Qazaxıstanın Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavriat, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə "Tətbiqi biotexnologiya" ixtisaslaşması üzrə və İsvəçərinin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə "MBA" ixtisaslaşması üzrə magistratura səviyyələrində ikili diplom proqramları imzalanıb.

Bununla da BDU-da mövcud olan ikili diplom proqramlarının sayı 10-a çatıb.

## Bakı Dövlət Universitetində 2 yeni şöbə yaradılıb

*BDU-da tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur İslahatları keçirilir. Struktur İslahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.*

## 2022-ci ildə BDU-da mübadilə proqramlarında 40-dək tələbə və əməkdaş iştirak edib

*2022-ci ildə BDU-da mübadilə proqramlarında 40-dək tələbə və əməkdaş iştirak edib.*


Hazırda BDU-nun 3 tələbəsi Yaponiyanın Qunma Universitetində, 3 tələbəsi Türkiyənin Sivas Cumhuriyyət Universitetində mübadilə, 5 tələbəsi isə İsrailin Holon Texnologiya İnstitutunda ikili diplom proqramı çərçivəsində təhsil alır.

*Yanvarın 25-də BDU-nun "Heydər Əliyev İli" ilə əlaqədar Tədbirlər Planı çərçivəsində Elmi Kitabxanada "Heydər Əliyev - 100" adlı kitab sərgisi təşkil edilib.*

Ümumilikdə 100-dən çox kitabın yer aldığı sərgidə müasir Azərbaycanın qurucusu və memarı, Ulu öndər, BDU-nun ən böyük məzunu Heydər Əliyevin mənalı, zəngin və şərəflü həyat yolunu, çoxşaxəli içti-mai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsnə xidmətlərini əks etdirən kitablar və digər nəşrlər nümayiş etdirilir.

Sərgi ilin sonuna dək ziyanətçilərin üzünə açıq olacaq.

## "Heydər Əliyev -100" adlı kitab sərgisi



## BDU-da "Heydər Əliyev mühazirələri" keçiriləcək

*BDU-nun "Heydər Əliyev İli" ilə bağlı Tədbirlər Planına uyğun olaraq müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən çoxsaylı tədbirlər həyata keçiriləcək. Onlardan biri də "BDU könüllüləri" təşkilatının icra edəcəyi "Heydər Əliyev mühazirələri"*

layihəsidir. Martin 1-dən başlayaraq dekabrın 20-dək davam edəcək layihə Ulu öndər Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmənəti, onun zəngin və çoxşaxəli fəaliyyəti isə xalqımızın milli sərvətidir. Bu müqəddəs müraciəti qoruyub saxlamaq hər bir azərbaycanının əmənəti, onun zəngin və çoxşaxəli fəaliyyəti isə xalqımızın milli sərvətidir. Bu müqəddəs müraciəti qoruyub saxlamaq hər bir azərbaycanının əmənəti, onun zəngin və çoxşaxəli fəaliyyəti isə xalqımızın milli sərvətidir.

Layihə çərçivəsində tanınmış içtimai-siyasi xadimlər, hökumət nümayəndələri və dahi rəhbər ilə yaxından tanış olmuş şəxslər Ümummilli liderin siyasi kursunun incəlikləri və onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası, milli dövlətçilik fəlsəfəsini tam mahiyyəti ilə tələbə və şagirdlərə çatdıracaqlar.

*1990-ci ilin 20 Yanvar hadisələrindən 33 il keçir. Qəhrəmanlıq və hüzn dolu bu tarix istiqlal salnaməsini qələmlə yox, qanla yaza bilən bir xalqı tanıldı. O xalqı ki, məhz onun mübarizəsi şəhəri imperiyasının sonunu başlangıcını gətirdi. O xalqı ki, azadlığın, istiqlalın şirin dadını artıq duymuşdu və heç bir qüvvə onun qarşısını ala bilməzdı. O xalqı ki, köləliyə üsyani və nifratı əliyalın da olsa tankların qarşısına çıxmaga bəs edirdi. Və o xalqı ki, BİRLİK nədir anlamışdı.... Biz o ilahi, sarsılmaz BİRLİYİ bir də 44 günlük Vətən müharibəsində - DƏMİR YUMRUĞA çevrilib erməni faşizmini məhv edəndə gördük. Bu, həm də 20 Yanvarın öyrətdiyi dərs idi...*

Məhz 20 Yanvar Azərbaycan xalqının pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahib olduğunu ortaya qoydu. 1990-ci il yan-

## Şərəf və hüzn günü

20 Yanvar təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

varın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütlevi qırğın hadisəsi törəldildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsinə qırmaq, insanların müstəqillik arzularını tankların turtulları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli

görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qururumuzu qira bilmədi.

20 Yanvar təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Öldürülənlər arasında 5 milletin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. O zaman yalnız Ümummilliliyə liderimiz Heydər Əliyev siyasi iradə nümayişi etdi-

rərək Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi və SSRİ rəhbərliyini törətdiyi bu cinayətə görə qətiyyətlə ittihəm etdi. Ümummilliliyə lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-ci il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

Bu gün Ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünkü Prezident, Müzeffor Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işgalindən azad etdi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayraqı əzəmətlə dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərafli tarixidir. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanın övladlarının xatirəsini qəlbində əbədi yaşadacaq! Allah bütün şəhidlərimizi rəhmət eləsin!

## BDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sərgi



*Yanvarın 18-də BDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar foto və kitab sərgisi təşkil olunub. Elmi Kitabxananın təşkil etdiyi sərgidə 20 Yanvar gecəsində baş vermiş hadisələri qələmə almış müəlliflərin əsərləri, həmin müdafiə gecənin dəhşətlərini eks etdirən fotolar nümayiş olunur.*

Sərgi bir neçə gün davam edəcək.

## BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

*Yanvarın 20-də Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. BDU əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.*



## "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnekdir"

*Yanvarın 19-da Biologiya fakültəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Fakültənin dekanı Afət Məmmədova qeyd edib ki, qan yadداşımıza əbədi həkk olunmuş 1990-ci ilin 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlıq səhifəsi, Azərbaycanın sonrakı təleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi.*

*BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev isə bildirib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnekdir. Gələcək nəsillər*



şəhidlərin qəhrəmanlığından nümunə götürəcək, azadlıq və müstəqilliyimizi qorumaq üçün daim mübarizədə olacaqlar.

Qarabağ müharibəsinin iştirakçısı, ilk kəşfiyyatçı qadın Növrəstə Yusifova, Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli çıxışlarını

da bu qanlı faciənin xalqımızın azadlıq eşqini söndürə bilmədiyini, iradəsinin sarsılmazlığını, mətinliyini göstərdiyini qeyd ediblər. Tədbirin sonunda fakültənin tələbə təşkilatlarının fəallarının ifasında şeirlər sözləndirilib.

## 20 Yanvar faciəsi



*də Neftçalada və yanvarın 26-də Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.*

*Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nöticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülən, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtoməşin, o cümlədən təcili yardım maşınları, yanğındırıcı güllələrin törətdiyi yanğın nöticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Hələk olanların arasında qadın-*

lar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nöticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsinə böğməq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

# BDU-nun Qazax Milli Universiteti ilə ikili diplom programının ilk məzunlarına diplomlar təqdim olunub



*Yanvarın 16-da Bakı Dövlət Universiteti və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində "Dəniz və enerji hüququ" ixtisaslaşması üzrə beynəlxalq ikili diplom programının azərbaycanlı məzunlarına diplomlar təqdim olunub.*

Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin gündən-günə genişləndiriyini və artıq BDU-nun ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. BDU Qazaxıstanın bir neçə ali məktəbi ilə ikili diplom müqaviləsi imzayıb, bir neçəsinin imzalanması



istiqamətində isə iş gedir. Rektor "Dəniz və enerji hüququ" ixtisaslaşmasının hər iki dövlət üçün ehtiyac duyulan ixtisaslardan olduğunu diqqətə çatdırıb. "Dəniz və enerji hüququ" ixtisaslaşması üzrə ikili diplom programı çərçivəsində mütəxəssis hazırlığında təhsil-elm-innovasiya üçlüyünün

qabaqcıl nailiyyətlərindən istifadə edilir. Proqrama qəbul olunan tələbələrə beynəlxalq ümumi dəniz hüququ, ümumi enerji hüququ, neft və qaz hüququ, həmçinin enerji və dəniz hüququ üzrə mövcud beynəlxalq konvensiyalar təlimin innovativ texnologiyalarından istifadə edilməklə tədris

olunur. Tədris hər iki universitetin bu sahədə ixtisaslaşmış professorları tərəfindən ingilis dilində aparılır.

Qeyd edək ki, 2020-ci ildə imzalanan proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si qazaxıstanlıdır.

*Yanvarın 23-də BDU-nun rektoru Elçin Babayev Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidovla görüşüb.* Görüşdə ötən ilin sentyabrın 7-də BDU ilə Buxara Dövlət Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanan tərəfdəşliq müqaviləsində nezərdə tutulan işlərin gedişi müzakirə olunub. Rektor Elçin Babayev qonağa BDU-nun "Tədqiqat univer-

## Buxara Dövlət Universitetinin rektoru BDU-da



siteti" statusu almağa hazırlaşdığını, Universitetin beynəlxalq əlaqələrinin ötən müddət ərzində daha da genişləndiriləcəkini, müxtəlif ölkələrlə ikili diplom proqramlarının sayının 10-a çatdığını bildirib. BDU-da yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, elmi mərkəzlər və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi barədə məlumat verib.

Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov təlim-tərbiyə və tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının məqsədilə təcrübə mübadiləsinin önemli olduğunu qeyd edib, tarix və arxeologiya sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Daha sonra Obidjon Xamidov BDU-nun infrastrukturunu ilə tanış olub.

## Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Şərqşünaslıq fakültəsində

*Yanvarın 26-da Azərbaycanın Misirdəki fövqələdə və səlahiyyətli səfiri Elxan Poluxov Şərqşünaslıq fakültəsinin qonağı olub.* Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağa son illər fakültədə həyata keçirilən müsbət dəyişikliklər və kadr hazırlanlığı barədə məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasına zərurəti vurgulayıb. Bu aspektdə Misir Ərəb Respublikası ilə olmuş tömaslar xatırlanıb. Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında əməkdaşlıqla təhsil əlaqələrinin əhəmiyyətindən danışır.

Görüşdə Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq əlaqəleri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminar, ustad dərslərinin təşkili, xüsusiələr də ərəb dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

## Yunus Əmrə İnstytutunun nümayəndələri ilə görüş



*Yanvarın 23-də BDU-nun rektoru Elçin Babayev Türkiyə Respublikasının Yunus Əmrə İnstytutunun vitse-prezidenti Yalçın Kutalmış və Bakı Yunus Əmrə İnstytutunun rəhbəri Səlcuk Karaklıçla görüşüb.* BDU-nun rektoru Elçin Babayev görüşdə Universitetin beynəlxalq əlaqələrindən, dönyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışır. Rektor qardaş ölkələr arasında getdikcə daha da

artan işbirliyinin bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil istiqamətində də yüksək səviyyədə olduğunu qeyd edib. Yalçın Kutalmış iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərində bəhs edib, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurgulayıb.

Görüşdə BDU və Bakı Yunus Əmrə İnstytutu arasında elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

## BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb



*Yanvarın 30-da Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Həsən Əliyevin 115 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.*

Öten ilin dekabrında elan olunmuş müsabiqənin məqsədi tələbələrin ətraf mühitin mühafizəsi sahəsindəki yaradıcı düşüncələrini inkişaf etdirməkdir. Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara

həsr olunmuş maket və rəsmər təqdim olunub. Münsiflər heyəti təqdim olunan əsərləri ideya məzmununa, tərtibat xüsusiyyətlərinə görə qiymətləndirib. Fakülətin II kurs tələbəsi Məleykə İbrahimli müsabiqədə I yerə, I kurs tələbəsi Ləman Məliqəsimli II yerə, III kurs tələbəsi Oktay Məmmədov isə III yerə layiq görülləb.

*Yanvarın 5-dən etibarən BDU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Sessiya fevralın 3-dək davam edəcək.*

İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçirilir.

Yanvarın 12-də bakalavriatura səviyyəsində 226 qrup üzrə 4551 tələbə, magistratura səviyyəsində 124 ixtisaslaşmada 741 nəfər imtahan verib.

Ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək.

Sessiya zamanı üzrə və üzrə səbəblərdən imtahanda iştirak etməyən tehsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndiril-

## BDU-da qış imtahan sessiyası uğurla davam edir



rilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahan-

ların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

## BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər

İmtahanların yoxlanılması təchiz olunmuş 8 geniş auditoriyada həyata keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb

*Yanvarın 27-də BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.*

Qonaqlara sessiyanın təşkili barədə məlumat verilib. Bildirilib ki, BDU-da 2022-2023-cü tədris ilinin payız semestrinin yanvarın 5-dən başlayan imtahan sessiyası fevralın 3-dək davam edəcək. Ümumilikdə sessiya ərzində imtahanlarda bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1961 tələbonın iştirakı nəzərdə tutulub. İmtahanların yoxlanılması təchiz olunmuş 8 geniş auditoriyada həyata keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komis-



siyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin operativ araşdırılmasını təmin edir.

Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahanə nəzarət otaqlarında, ayrı-ayrı auditoriyalarda prosesi müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.

## BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

*Bunlar Şərqşünaslıq fakültəsində Tərcümə və Coğrafiya fakültəsində Davamlı inkişafın idarəedilməsi ixtisaslaşmalarıdır*

*2023-2024-cü tədris ilində BDU-da magistratura üzrə iki yeni ixtisaslaşmanın açılması nəzərdə tutulur. Bunlar Şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində Davamlı inkişafın idarəedilməsi ixtisaslaşmalarıdır.*

Şərqşünaslıq fakültəsinin bakalavr pilləsində Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksək ixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirilmək üçün 2023-2024-cü tədris ilində magistratura pilləsində yeni açılacaq

Tərcümə (ərəb) ixtisası üzrə 2 plan yeri nəzərdə tutulub. Hazırda ölkəmiz istər iqtisadi, istər digər sahələrin dayanıqlı inkişafı istiqamətində bir çox ölkələrə nümunə olacaq işlər həyata keçirir. Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran ən vacib problemlərdən biridir. Problemin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbi-

qi və yüksək ixtisaslı kadr potensialının formalasdırılması sayəsində mümkündür. Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməye imkan verən, müasir dövrün inkişaf strateyi kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması məhz bu zərurətlərdən irəli gəlib.

## BDU-nun Qazax filialında 17 ixtisas üzrə 1768 tələbə imtahan verir

*Yanvarın 9-da BDU-nun Qazax filialında 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası davam edir.*

Filialda 17 ixtisas üzrə imtahanlar iki növbədə keçirilir. Qiş imtahan sessiyasında 1768 tələbə iştirak edir.

Bununla bağlı filialda əvvəlcədən lazımi hazırlıqlı işləri görülüb, nəzarəti müəllim-coordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb.

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qerargah və Apelyasiya Komissiyası formalasdırılıb. Filialda "Qaynar xətt" də fəaliyyət göstərir.

Qazax filialının direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.

Sessiya fevral ayının 6-dək davam edəcək.

## 2022/2023-cü tədris ilində BDU-ya 120 əcnəbi vətəndaş qəbul olub

*Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.* Türkiyə, İran, Rusiya, Pakistan, Türkmenistan, Qazaxstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigəriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.

2022/2023-cü tədris ili üzrə bu günədə BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktorantura 7, hazırlanmış qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-ya əcnəbi vətəndaşların qəbul prosesi davam edir.

## BDU-nun 243 tələbəsi payız semestri üzrə təhsil krediti alıb

*BDU-nun 243 tələbəsi 2022/2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 73-ü sosial, 170-si isə standart təhsil kreditidir.*

2021/2022-ci tədris ilində isə ümumilikdə 390 tələbəyə tələbə krediti verilib. Onlardan 133-ü sosial, 257-si isə standart təhsil krediti olub. 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir.

Təhsil krediti almaq istəyən tələbələr www.ettkf.edu.az üzərindən elektron müraciət edə bilərlər. Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zəminlik tələb olunmur.

Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhəl dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanır.

**Yanvarın 26-da BDU-nun nəzdində "Gənc istedadlar" liseyində 26 yanvar - Dünya Ekoloji Təhsil Günüə həsr olunmuş maarifləndirici tədbir keçirilib.**

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkışaf Mərkəzinin Ekoloji təhsil və davamlı inkışaf bölməsinin müdürü Jalal İsmayılova "Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi" layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas ideyası məktəblərin "yaşıl" və ya "ekoloji" status almasıdır: "Bunun üçün il boyu su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi, yaşıl guşələrin yaradılması istiqamətində tədbirlər görülür, fasilə-



**Geologiya fakültəsində Azərbaycanın içməli su ehtiyatlarına həsr olunmuş elmi seminar keçirilib.**

Seminarda Azərbaycanda son 20 ildə içməli su ilə bağlı yaranan problemlər təhlil olunub. Geologiya fakültəsinin Hidrogeoloji və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova "İçməli su: problemlər, həll yolları" mövzusunda məruzəsində qeyd edib ki, Cənubi Qafqazın cəmi 310 mlrd m<sup>3</sup> su ehtiyati var. Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı seviyyədədir. Ölkəmizin qiymətləndirilən su ehtiyatları 30 mlrd m<sup>3</sup>-ə yaxındır. Su ehtiyatlarının 21 mlrd. m<sup>3</sup>-i ölkə hüdudlarından kənarda formalasılır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85%, Ermənistanda

82% olduğu halda, ölkəmizdə bu göstərici cəmi 28%-dir. Hazırda ölkənin 35-dən çox şəhər və qəsəbəsində əhalinin su ilə təchizatı tam və ya qismən yeraltı suların hesabına ödənilir.

Əhalinin sayının intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkışafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır. Qlobal iqlim dəyişikliyi, meşə sahələrinin sünü surətdə azaldılması, şirin sulardan səmərəsiz istifadə, o cümlədən, suvarmanın qeyri-səmərəli üsullarla aparılması nəticəsində ölü-

kənin içməli və suvarma suyu ilə təminatında problemlər yaranmaqdadır.

Problemi həll etmək üçün dəniz suyunu içmək məqsədilə duzuzlaşdırmaq, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyəti yaxşılaşdırmaq, kəhriz sistemlərindən istifadə etmək olar. Çirkab suların təmizlənməsi və digər məqsədlərlə təkrar istifadə olunması, daha mütərəqqi suvarma üsullarından yaranmaq da problemin həlli yollarındandır: "Azərbaycan su ehtiyatının az olduğu ölkələrdən"dir. Lakin mövcud su resurslarından səmərəli və düzgün istifadə edilərsə, su ehtiyatlarının

siz ekoloji maarifləndirmə programı həyata keçirilir. 20 məktəbin iştirakı ilə keçirilən layihəyə 2015-ci ildə start verilib. Hazırda "Yaşıl Şəbəkə" Bakıda 40, regionlarda 57 məktəbi əhatə edir. Hər il layihəyə yeni qoşulmaq istəyən məktəblərin sayı artır. Ekoloji maarifləndirmə programı çərçivəsində "Gənc istedadlar" liseyi də daxil olmaqla digər məktəblərdə də ekoklublar yaradılıb. Əsas məqsəd uşaq və gənclərin etraf mühitin mühafizəsi və dayanıqlı inkışaf sahəsində

biliklərini artırmaq, onları bu sahədə məsuliyyəti olmağa cəlb etməkdir". Tədbirdə Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Şəbnəm Qurbanova və Mircavad Seyifli təqdimatlarla çıxış edib, hava proqnozlarının hazırlanması qaydası, ölkəmizdə hidrometeoroloji şəbəkə barədə məlumat veriblər. Sonra şagirdlər arasında sual-cavab yarışı keçirilib, qaliblərə kitablar hədiyyə olunub.

## Geologiya fakültəsi Azərbaycanın içməli su ehtiyatlarına dair problemləri araşdırıb



artırılması istiqamətində tədbirlər görülsə, su çatışmazlığı ilə bağlı problem ölkəmizdən yan keçə bilər. Ölkənin su təminatı ilə bağlı mövcud olan problemlərin araşdırılması və onların həlli yollarının təpiləsi hidrogeoloji elminin ən mühüm vəzifəsidir. Bu da "hidrogeoloji mühəndisliyi" ixtisasının yenidən bərpa olunmasını zəruri edir".

## 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir

**20 Yanvar xalqımızın hüzn günü olmaqla yanaşı, şərəf günü, qəhrəmanlıq tarixinin növbəti səhifəsidir. 20 Yanvar faciəsindən sonra xalqımız milli birlik nümayiş etdirildi, müstəqil dövlətimiz uğrunda mübarizə gücləndi və nəticədə dövlət müstəqilliyi bərpa edildi.**

Tarix bizə Azərbaycan xalqının qəhrəmanlığı barədə minlərlə faktlar verir və nəticələri barədə sübutlar göstərir. Bu sübutlar işğalçılarla qarşı xalqın iradəsinə, ideologiyasına, ictimai inkışafın qanuna uyğunluqlarına əsaslanır. Yadelli işğalına baş əyməyərək müstəqil dövlət qurmaq uğrunda mübarizəmiz həzərən ugurla nəticələnib. İşğal, etnik təmizləmə və soyqırıma qarşı Azərbaycan xalqının 200 illik mübarizəsi cəsarətlə, qürurla aparılmışdır. Mübarizənin əsas gücü - genetik yaddaş - tarixi yaddaşdır. Biz XX esrin sonunda baş veren hadisələrə nəzər saldıqda məhz həmin genetik yaddaşın nə qədər təsiri yer tutduğunu görürük. XX əsrin sonunda isə fərqli bir vəziyyətə üzləşmişdik: Ermənistən Azə-

baycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz, qərəzli münasibəti. Azərbaycan Qafqazda yeganə türk-müsəlman dövləti idi. Azərbaycanlılara qarşı soyqırım, deportasiya, Azərbaycan orazisinin zorla qoparılmış Ermənistana verilməsi siyasetinin əsası da bunlarla bağlı idi. Xalq ermanilərin ərazi iddiaları ilə əlaqədar öz torpağına, namusuna sahib çıxırı və müstəqilliyi uğrunda mübarizəyə qalxmışdı. Tək qaldığımız, çarəsiz olduğumuz həmin illərde belə milli birliyimizi qoruduq.

Xalqın azadlıq mübarizəsi güclü dövlətin qurulması prosesini sürətləndirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması, Ermənistən-Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilmesi uğrunda ciddi mübarizə başlayır. Soyqırımı, etnik təmizləmə, terrorə qarşı aparılan mübarizə 2020-ci ilin payızında zəfərlə başa çatır. 44 günlük Vətən müharibəsi Azərbaycan Milli Orduyu və onun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezi-

denti cənab İlham Əliyevin tarixi ədaləti və ərazi bütövlüyüümüzü bərpa etməsi məhz Ulu öndər Heydər Əliyevin Qarabağ siyasetinin məntiqi davamı və nəticəsi idi.

Gələcək bütün nəsillərimizin şəhidlərin ruhu qarşısında borcu vardır. Bu borc hər birimizdən - böyükdən kiçiyə hər bir azərbaycanlıdan Azərbaycan Respublikasının müstəqilliyini qorumağı və onu inkışaf etdirməyi tələb edir. Bu 30 ildə biz əmin olduq ki, müstəqilliyi qazanmaq da, qorumaq da asan deyil. Və biz torpağımıza, dövlətimə sahib çıxmaliyiq. Bunu bizdən müstəqil dövlətimizin uğrunda mübarizə aparan milli şüurumuz, tərəxi köklərimiz və bu yolda canlarından keçən şəhidlərimiz tələb edir.

Bu gün bir daha Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, canından keçən hər bir kəsi hörmətə yad edirik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!

*Səidə Quliyeva,  
Tarix fakültəsinin dosenti*

## BDU əməkdaşı ABŞ-in Fulbrayt Səfər Təqaüd Programının 2023-cü il üçün Azərbaycan üzrə qalibi seçilib

**BDU-nun Tədqiqat, İnkışaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova ABŞ Dövlət Departamentinin və Beynəlxalq Təhsil İnstitutunun (Institute of International Education) əməkdaşlığı ilə həyata keçirilən Fulbrayt Səfər Təqaüd Programının (Fulbright Visiting Scholar Program) 2023-cü il üçün Azərbaycan üzrə qalibi seçilib.**

O, program çərçivəsində ABŞ-in Emory Universitetinin Tibb fakültəsində öz elmi-tədqiqat işini davam etdirəcək.

Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının əsas vəzifələrindən biri də Azərbaycanın və eləcə də müxtəlif ölkələrin sənaye sahələrində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsidir.

Bu program BDU ilə Emory Universiteti arasında əlaqələrin qurulmasına və yeni birgə tədqiqat programlarının inkışafına zəmin yaradacaq.

Layihə müxtəlif bitki ekstraktlarının insan patogenlərinə qarşı antibakterial aktivliyinin təyin olunmasına və bioloji aktiv birləşmələrin təsir mexanizminin tədqiqinə imkan yaradacaq. Bundan əlavə, birgə əməkdaşlıq çərçivəsində molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə abiotik və biotik streslərə davamlı yeni genotiplərin yaradılması nəzərdə tutulur.

Dünyada ilahi ədalət varmış...  
Və məhz bu ilahi ədalətin sayəsin-  
də 44 günlük Vətən müharibəsin-  
də Azərbaycan ordusu düşmən  
tapağında olan 300-dən çox ya-  
şayış məntəqəsini, o cümlədən  
Qarabağın incisi Şuşanı işgaldən  
azad edərək illər sonra məşhur  
"Xarıbülbül" festivalını yenə də  
Cidr düzündə qayıtdı. Mayın 12-  
13-də Şuşada keçirilmiş bu möhə-  
təşəm musiqi festivalı təkcə parlaq  
mədəniyyət hadisəsi kimi tarixə  
qovuşmadı, həm də indiki həssas  
şəraitdə musiqi bayramı çərçivə-  
sindən çıxaraq geniş rəmzi məna  
qazandı.

Eləcə də həmin Ramazan  
gündərində Şuşanın Gövhər ağa  
məscidində qılınan bayram namazı  
milyonların yaddaşına təkcə tarixi  
əhəmiyyəti ilə deyil, həm də rəmzi  
çalarları ilə hopdu. Hər iki  
önəmli hadisə Şuşa şəhərinin  
Azərbaycan xalqı, onun tarixi və  
mədəniyyəti üçün müstəsna əhə-  
miyyətinin daha bir parlaq tə-  
zahürünü çevrildi. Bizi üçün Şuşanın  
yaddaş gücünü və rəmzi mə-  
nasını daha da artırdı.

İkinci Qarabağ savaşı bu ger-  
çayı bir daha təsdiq etdi ki, tarixdə  
ən böyük şücaət və qəhrəmanlıqlar  
Vətən naminə göstərilir. 44  
günlük Qarabağ müharibəsi  
əcdadlarımızın qanımıza və ruhu-  
muza hopmuş rəşadətini, içimizdəki  
milli qeyrəti və Vətən sevgisini  
tam açıqlığı ilə üzə çıxardı.  
Üçrəngli bayraqımızın işgaldən  
azad edilmiş ərazilərə, o cümlədən  
tarixi Şuşa qalasına sancılması  
qəhrəmanlıq tariximizdə yeni sə-  
hifə açdı. Əslində, Şuşa lap əvvəl-  
dən şüürumuza "alınmaz qala"  
simvolu kimi hopmuşdu. Amma  
Azərbaycan ordusunun bu təbii  
qalani dünya hərb elminə düşəcək  
qeyri-adı döyüş taktikası ilə  
düşməndən geri alması xalqımızın  
düşüncəsində kök salaraq simvol-  
laşmış "Vətən" obrazına yeni çal-  
larlar gətirdi.

Qədim müharibələrdə olduğu  
kimi, bugünkü savaşlarda da sim-  
vollar daim hədəfde saxlanılır. Bu  
gün də savaşlarda simvolları vurmaq,  
onları ələ keçirmək əsas  
məqsədlərdən biri olaraq qalır.  
Məsələn, 2001-ci ilin 11 sentyabr-  
ında terrorçular Nyu Yorkdakı  
ticarət mərkəzinə - əkiz qüllələrə  
ona görə hücum etdilər ki, bu göy-  
dələnlər Amerika firavanlığının və  
azad ticarətin simvolu idi. İkinci  
təyyarəni Pentaqona ona görə yönəltmişdilər ki, həmin bina ölkə-  
nin gücünün və güvənliliyinin sim-  
volu idi.

Şuşa da bu gün Yer üzündəki  
bütün azərbaycanlılar üçün təkcə  
Qarabağımızı yox, ümumən qəh-  
rəmanlıq tariximizi, zəngin mədə-  
niyyətimizi, azad ruhumuzu, milli  
qürur və heysiyyətimizi ifadə edən  
simvoldur. Bura həm də bizim söz  
və sənət beşiyimiz, Xan qızı Na-  
təvan, Üzeyir Hacıbəyli, Bülbül,  
Əhməd bay Ağaoğlu, Mir Möhsün  
Nəvvab və digər dahi şəxsiyyətlə-  
rimizin dünyaya göz açlığı mə-  
kandır. Xalqımızın dünənə bağlı  
yaddaşı, bu gün və sabahla bağlı  
arzu, ümid və düşüncələri məhz  
burada - Şuşada kəsişir. Ona görə

## *Qəhrəmanlıq tariximizin rəmzi - Şuşa!*



də Şuşanın 1992-ci ilin mayında  
süqütü bizim üçün nə qədər böyük  
bir kədər idisə, 2020-ci ilin noyab-  
rında onun işgaldən azad edilməsi  
bir o qədər böyük qürur mənbəyi  
oldu. Çünkü bu torpağa bütün var-  
lığımız, canımız, qanımız və ruhu-  
muzla bağlıyıq.

İnsan hansısa məkanda yaşaya,  
torpaq üzərində gəzib-dolana, ti-  
kib-yarada, söküb-dağıda bilər,  
ancaq həmin məkanla ruhi-mənəvi  
bağlılığı yoxdur, bu torpaq, bu  
yurd onun deyil. Bu mənada bütün  
saxta iddialarına baxmayaraq Şuşanın  
ermənilərə heç bir aidiyəti  
yoxdur. Olsayıdı, ortaya dəlil  
qoyardılar. Pənahəli xanın XVIII  
əsrin ortalarında əsasını qoymuş  
Şuşa qalasının hansı divarında,  
hansı daşında, şəhərin hansı tarixi  
binasında erməni izi var? - Heç bi-  
rində! Bu məkanda onları simvol  
olaraq ifadə edən heç nə olmayıb.  
Çarəsizlikdən sübut kimi əl uzat-  
dıqları "Qazançı kilsəsi" isə ermə-  
nilərə deyil, rus pravoslavlara  
məxsusdur. Yəni Şuşa bizim üçün  
real tarixə və gerçəyə bağlı olan  
yaddaş, ermənilər üçün isə yalnız  
yalana əsaslanan təxəyyüldür.

Şuşa ile heç bir mədəni və mə-  
nəvi bağlılıqları olmadıqandır ki,  
ermənilər 30 ilə yaxın işgəl alt-  
tunda saxladıqları şəhərdə daşı daş  
üste qoymadılar, heç nə qura bil-  
mədilər. Ordan-burdan adam da-  
şışıb bu qədim şəhəri məskunlaş-  
dırmağa çalışıdlar, onu da bacar-  
madılar. Şuşanı öz saxta tarixləri-  
ne calamağa cəhd etdilər, ona da  
müvəffəq olmadılar. Düzdür, qala  
divarları yanında "arxeoloji" qaz-  
ıntı aparıb guya 2-3 min il əvvələ  
aid "maddi sübutlar" tapmışdır,  
amma sonra məlum oldu ki, həmin  
"sübutlar" yaxınlıqdakı "Məzar da-  
şı" sexinin tullantılarından başqa  
bir şey deyil. Yəni bütün saxtakar-  
lıqları kimi Şuşaya sahiblik iddiası  
da gorbagor oldu, çünkü onlar işgəl  
tarixinin hər günü özlərini burada  
qalın kimi görürdülər. Hər gün  
Şuşanın əsl sahiblərinin addım  
səslərini eşidirdilər.

### *Şuşaya qovuşmaq səadəti*

Ürəyində hansıa ümid və həs-  
rəti olanlar həmişə gələcəklə ya-  
şayır. Bu mənada Azərbaycan xal-  
qı - hər birimiz 30 ilə yaxın idi ki,  
gələcəklə yaşıyr, işgaldən olan tor-  
paqlarımıza qovuşmağa ümid edir,  
gözəl Qarabağın, onun incisinin -  
Şuşanın həsrətini çəkirdik. Məm-  
ləkətdə Vətən namını qoruyan hər  
kəsin ürəyi bu amalla döyündürdü.

Bütün bu illər ərzində nə dövlət,  
nə də sabaha ümidiyi itirməyən  
xalqımız işgəl faktı ilə barışdı. Hər  
kəs qolbində haqq-ədalətin öz yeri-  
ni tapacağına, ərazi bütövlüyüümüzün bərpa olunacağına  
böyük ümidi bəsledi. Ölkədə  
hər şey bu ali məqsədə doğru yönəldildi.

Nəhayət, ötən il sentyabrın 27-  
də Azərbaycan ordusunun geniş  
əks-hücum əməliyyatları ilə baş-  
lanmış ikinci Qarabağ savaşı xalqı-  
mızın bu həsrətinə son qoydu. Azərbaycan  
ordusu yurdumuzu viran qoymuş işgəlçiləri 44 günlüğü  
məhərabə ilə torpaqlarımızdan qo-  
vub çıxartdı. Şuşanın xüsusi əmə-  
liyyatla geri qaytarılması məhəri-  
bənin taleyini, demək olar, həll etdi.  
Mürəkkəb coğrafi şəraitdə, uca-  
dağlar və sildirim qayalarla əhatə-  
lenmiş Şuşanın noyabrin 8-də  
işgaldən azad edilməsi, sözün əsl  
mənasında, bir qəhrəmanlıq dasta-  
nına çevrildi. Bu ölüm-dırırmava-  
şında parlaq milli ruh, qeyri-adı  
hünər nümayiş etdirən Azərbaycan  
ordusu dünya hərb tarixinə qızıl  
hərflərlə yazılın həcüm əmə-  
liyyatını gerçəkləşdirdi. Əsgərləri-  
miz tank, top atəşləri altında  
mükəmməl olmayı etdilər. Onlar  
Alp dağlarındakı keçidlərdən də  
çətin olan sərt yamacları aşaraq,  
dar cığırlardan keçib Şuşaya piya-  
da daxil oldular. Əlbəyaxa  
döyüdə yüksək şücaət göstərərək  
qələbə çaldılar. Noyabrin 8-də bu  
qələbə xəbərini Azərbaycan xalqı-  
na çatdırıran prezident İlham Əliyev  
tarixi sözleri hələ də qulaqları-  
mızdadır: "Əziz Şuşa, sən azad-  
san!".

### *Şuşada kükrəyən duyğular dalğası*

30 illik fasılədən sonra mayın  
ortalarında həmin azad Şuşada  
möhətəşəm "Xarıbülbül" musiqi fe-  
stivalı keçirildi. Bu tədbirdə iştirak  
etmek üçün Bakıdan gecə saatla-  
rında yola çıxan bir qrup mədə-  
niyyət xadimi Füzuli rayonu və  
Qırmızı Bazar qəsəbəsindən keç-  
ərək şəhərə qalxan dolama yollarla  
səhər Şuşaya çatdı. Biz Azərbaycan  
xalqının qəhrəman oğullarının  
qanı, canı bahasına azad edil-  
miş şəhərin qala divarlarına yaxın-  
laşanda hamımız həyəcanlı idik.

Avtobusumuzda olan hər kəs hey-  
rət və süküt içinde gözlərini həmin  
divarların üstündə qururla dalgalan-  
nan üçrəngli bayraqımıza dikmiş-  
di. İnsanların çöhrəsindən xilaskar  
qəhrəmanlarımıza olan minnə-

darlıq hissini və Şuşaya qovuşmaq  
səadətini duymaq çətin deyildi.  
Şəhidlərimizin ruhuna dualar səs-  
ləndikcə içimdən bir fikir keçirdi:  
"Vətən uğrunda ölüm həyatın da-  
vamıdır".

Şuşaya səfər edənlərin əksə-  
riyyətini, xüsusən orta və yaşlı  
nəslo mənəsub insanları xeyli  
duyğusal, tez-tez kövrələn  
gördüm. Biz sanki duyğular dəni-  
zində üzürdük. İnsanların  
kükrəyən hiss və duyğuları təkcə  
hərəkətlə ifadə olunmurdu, həm də  
sözlərdə qanad açıldı. Yaşlılar  
Şuşa ilə bağlı xatirələrini  
danışır, onun indiki veziyətini  
ötən əsrin 70-80-ci illəri ilə  
müqayisə edir, bütün Qarabağın  
nizamını pozmuş erməni separatiz-  
mini lənətleyirdilər. Gənclər hə-  
min səhbətlərə xüsusi maraqlı  
və sevgi ilə qulaq asırdılar. Bəlkə də  
başqa vaxt və başqa yerlərdə bu  
məzmunda səhbətlərə bu qədər  
önəm verməzdilər. Amma o  
gündələr insanlar doğma ocaq kimi  
sığındıqları Şuşada sanki katarsis-  
dən - daxili temizlənmə və mənə-  
vi-ruhi saflaşmadan keçirdi.

Şuşa hər kəs üçün bir cür  
doğmadır, mən isə ikiqat yaxın-  
dır. Uşaqlıq, yeniyetməlik illərim  
burada keçib. Orta təhsilimi bu şə-  
hərdəki 3 nömrəli internat-mək-  
təbdə almışam. Dünyamı dərk et-  
məyimdə, az-çox bilik və dənə-  
görüşü qazanmağında Şuşa  
müyyəyən rol oynayıb. Sonrakı il-  
lərdə də bu şəhərlə bağlılığım  
olub. Universitetin Jurnalistikə  
fakültəsində təhsil alarkən ilk is-  
tehsilat təcrübəmi 1974-cü ildə  
"Şuşa" qəzetində keçmişəm. O  
vaxtkı tələbə yoldaşlarım - indi  
məşhur şair Vaqif Behmənli və ta-  
nınınşı jurnalist Çingiz Aslanova  
təxminən bir ay bu qəzətə çalış-  
mışdım. Uşaqlıq, yeniyetməlik illərim  
burada keçib. Orta təhsilimi bu şə-  
hərdəki 3 nömrəli internat-mək-  
təbdə almışam. Dünyamı dərk et-  
məyimdə, az-çox bilik və dənə-  
görüşü qazanmağında Şuşa  
müyyəyən rol oynayıb. Sonrakı il-  
lərdə də bu şəhərlə bağlılığım  
olub. Universitetin Jurnalistikə  
fakültəsində təhsil alarkən ilk is-  
tehsilat təcrübəmi 1974-cü ildə  
"Şuşa" qəzetində keçmişəm. O  
vaxtkı tələbə yoldaşlarım - indi  
məşhur şair Vaqif Behmənli və ta-

nınınşı jurnalist Çingiz Aslanova  
təxminən bir ay bu qəzətə çalış-  
mışdım. Uşaqlıq, yeniyetməlik illərim  
burada keçib. Orta təhsilimi bu şə-  
hərdəki 3 nömrəli internat-mək-  
təbdə almışam. Dünyamı dərk et-  
məyimdə, az-çox bilik və dənə-  
görüşü qazanmağında Şuşa  
müyyəyən rol oynayıb. Sonrakı il-  
lərdə də bu şəhərlə bağlılığım  
olub. Universitetin Jurnalistikə  
fakültəsində təhsil alarkən ilk is-  
tehsilat təcrübəmi 1974-cü ildə  
"Şuşa" qəzetində keçmişəm. O  
vaxtkı tələbə yoldaşlarım - indi  
məşhur şair Vaqif Behmənli və ta-

Şuşada kükrəyən duyğular  
dalğası

Cidr düzü sahiblərinə qucaq  
açır

Az qala bütün Qarabağa təbii  
pəncərə kimi açılan Cidr düzündə  
həyəcansız addımlamaq mümkün  
deyildi. Buranın qəribə, sanki mis-  
tik bir aurası var. İnsan seli bu mis-

tikanı bir az da artırır. Adamlar  
ibadətə gəlmişlər kimi tez-tez  
Allaha üz tuturdular. Hami bir-bi-  
rinin üzünə gülür, qeyri-adı bir  
məkanda olduğunu hiss edir. Onu  
da hiss edirsən ki, Cidr düzünün  
hər addımdında Şuşanın tarixi ilə  
bağlı dərin bir yaddaş, dünən və  
bu gün parlaq izləri yaşıyır. O  
səbəbdən burada atılan hər addım  
insanda xoşbəxtlik duyğusu yara-  
dır, niyə sevindiyini özün də bil-  
mirsin, amma mistikən duyursan.

Bəzən deyirlər ki, sevinmek  
başqadır, xoşbəxt olmaq tamam  
basqa, amma həmin gün həm sevi-  
nir, həm də özümü xoşbəxt hiss  
edirdim. Xoşbəxtliyin həyat tərzi  
deyil, bir an, hissi qırgılcım olduğunu  
isə daha dərindən duyurdum. Bu  
xoşbəxtlik ami bir gün çıxan  
günəşin həftələrlə yağan leysan  
yağışı unutdurması kimi bir şey  
idi. Allahın lütfündən həmin gün  
Cidr düzündə ruh oyadan, könül  
oxşayan misilsiz bir hava var idi.

O anların xoşbəxtlik təkcə mən  
deyildim, adı insani duyğusu,  
azəciq milli təəssübkeşliyən, Şuşanın  
azad edilməsinin məhiyyətini dərindən  
anlayan hər kəs bu tarixi anları öz hafizəsinə və əl-  
lərində olan telefonların rəqəmsal  
yaddaşına köçürürdü. Müxtəlif  
yerlərdən gələn zənglərə insanlar-  
nın qırurla "Mən indi Şuşada, Ci-  
dr düzündəyəm" deyə bir növ fə-  
xarətlə cavab verməsini anlamaq  
çətin deyildi. Hər kəs kükrəyən  
hisslərin, tez-tez qabarən duyğular  
qasırğasının içində idi. Biz uzun il-  
lər həsrətini çəkdiyimiz, haqqında  
intizarla danışdığını, xəyalları-  
mızda eñizləyib-bəslədiyimiz Şuşa  
əfsanəsinin gerçəkləşdiyinin  
fərqindəydi.

Cidr düzü təbii bir seyrəngah-  
dır. Molla Pənah Vaqifin məqbə-  
rəsinin yanından ölüb bu sey-  
rəngaha çıxan kimi yol özü səni  
gözel mənzərəsi açılan Topxana  
meşəsinə tərəf çəkir. Dəniz sə-  
viyyəsindən texminən iki min  
metr yüksəklikdə olan bu təbii çə-  
mənlik solda Xankəndiyə tərəf,  
sağda isə iki yüz metr aşağıdan  
axan Daşaltı çayına və eyniadlı də-  
royə baxır. Cidr düzünün kənarın-  
dakı sıldırımlı cığır səni təbii quru-  
luşlu qırıq piləkənə, Daşaltı dərə-  
sinə və Xan mağarasına aparır.

Heyif ki, ermənilər bu mağaranı  
1992-ci ildə dağdırıblar. Amma in-  
diki halında da mağara da, qırıq pil-  
ləkən də dünənən ən baxılan təbii  
gözzəllikləri sırasındadır. Hər şey-  
dən gözel olan isə Azərbaycan  
əsgərinin burada - Cidr düzündə  
növbə çəkməsidir. Geniş bir ərazi-  
də qartal sayıql

## "Fin türkologiyası" mövzusunda elmi seminar

*Yanvarın 5-də Filolojiya fakültəsinin Türkologiya kafedrasının nəzdində "Türkoloji araşdırımlar" elmi-tədqiqat laboratoriyasında "Fin türkologiyası" mövzusunda elmi seminar keçirilib.*

Seminari giriş sözü ilə açan laboratoriyanın elmi işçisi Pərvin Eyvazov türkologiyanın inkişafında Avropadakı əsas türkoloji mərkəzlerin, o cümlədən fin türkoloqlarının fəaliyyətinin önemli rol oynadığını vurğulayıb, məruzənin mövzusunun əhəmiyyətindən söz açıb. Bildirib ki, M.Kastren, Q.İ.Ramstedt, M.Rəsənen, O.Donner ve başqa fin türkoloqlarının qədim türk yazılı abidələri və altayüşnəşli-la bağlı araşdırımları öz elmi dəyəri ilə seçilir və bu tədqiqatlar türkoloji dilçilikdə önemli mənbə sayılır.

Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi, filoloji üzrə felsəfə doktoru Ramil Bayramov fin türkologiyasının tarixi haqqında ətraflı məlumat verərək, Finlandiyada türkoloji tədqiqatlara marağın yaranma səbəblərini diqqətən çatdırıb. Qeyd edib ki, tarixən türk və fin xalqları arasında müxtəlif istiqamətli əlaqələr mövcud olub. Belə yaxın əlaqələr fin xalqının öz kökünü, tarixini, mədəniyyətini aşdırırdı. Türk xalqlarının da tarixinə nəzər yetirmək kimi zərurəti ortaya çıxarıb. Nəticədə fin alimlərinin türk dünyas-



na diqqəti artıb, sonradan burada türkologiya peşəkar bir elmi fəaliyyət sahəsinə çevrilib.

Məruzəçi bildirib ki, M.Kastren, Q.İ.Ramstedt, M.Rəsənen kimi fin alimləri öz tədqiqatları ilə türkologiyaya mühüm töhfələr veriblər. M.Kastrenin türkologiyada ən önemli xidməti "Altay dilləri nəzəriyyəsi"ni yaratması olub.

M.Kastren Ural-Altay dilləri qrupunu başlıca beş sahəyə ayırmış düzgün hesab edib (fin-uqor, samoyet, türk-tatar, monqol, tunqus və şivəleri) və bu dil ailəsinə Altay adını verib. Q.Ramstedt Ural-Altay nəzəriyyəsinə qarşı çıxb, yalnız altay dillərinin qohumluğunu qəbul edərək buraya Koreya və yapon dillərini də aid edib. Həmçinin o, türk dillərinin təsnifini aparıb, onları çuvaş dili, yakut dili, Qərb qrupu, Şərq qrupu və Cənub qrupu olmaqla beş qrupa ayırib. M.Rəsənen türk dillərinin fonologiya və morfolojiyası haqqında önemli

əsərlər qələmə alıb. M.Rəsənenin türkologiyada daha çox diqqətçəkən araşdırması 1969-cu ildə nəşr olunan "Türk dillərinin etimoloji lüğəti" kitabıdır. M.Rəsənenin "Ural-Altay leksikasına aid tədqiqatlar", "Türk dillərinin tarixi fonetikasına dair materiallar" adlı tədqiqat əsərləri xüsusi diqqət çəkir.

Məruzəçi Finlandiyada təri-xən mövcud olan və fəaliyyətləri ilə diqqət çəkən Fin-Uqor Cəmiyyəti və Fin Arxeoloji Cəmiyyəti adlı elmi təşkilatların türkologiya sahəsində həyata keçirdiyi işlər barəsində də məlumat verib.

Sonra mövzu ilə bağlı çıxışlar edilib. Dosent İslam Vəliyev, filoloji üzrə felsəfə doktoru Sevinc Abdullayeva və magistrantlar çıxış edərək Avropana türkoloji dilçiliyi dair aparılan araşdırımların ölkəmizdə təbliği və tədqiqinin zəruri olduğunu bildiriblər.

Seminar müzakirələrlə yekunlaşdıb.

## BDU alimi saxaroza və nişastanın kariesin əsas törədicisi olan bakteriyalara təsirini öyrənib

*BDU-nun Tədqiqat, İnkı-saf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdürü, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu "Saxaroza və nişastanın təsirindən sonra Streptococcus mutans bakteriyasının biopərdə əmələ gətirməsində iştirak edən proteom dəyişikliklərinin müqayisəsi" ("Comparing proteome changes involved in biofilm formation by Streptococcus*


*mutans after exposure to sucrose and starch") adlı mə-qalə "Web of Science" bazasında daxil olan Q3 kvartıl "Biotechnology and Applied Biochemistry" (2023-cü il) jurnalında dərc olunub.*

Streptococcus mutans bakteriyası diş infeksiyalarının (karies və parodontit də daxil olmaqla) əsas törədicisidir. İşin məqsədi S.mutans ştamında biopərdənin və proteom profilinin yaranmasında saxaroza və nişastanın rolunu qiymətləndirməkdir. Biopərdənin əmələ

gəlməsi mikrotitrləmə üsulu ilə təyin edilib. Saxaroza və nişastanın təsirindən sonra bakteriyanın zülallarındaki dəyişikliklər mass-spektrometrik metodla araşdırılıb. Biopərdənin əmələ gəlməsi 1% saxaroza olan mühitdə 392%, 1% nişasta olan mühitdə isə 166% (şəkərlər olmayan mühitlə müqayisədə) artıb. Saxarozanın təsirindən 50S ribosomal L29 zülal, nişastanın təsirindən isə 50S ribosomal L16 zülal normadan çox olub.

Nəticələr göstərib ki, şəkərlər Streptococcus mutans bakteriyasının patogenliyini artırır. Eyni zamanda, şəkərlər biopərdənin əmələ gəlməsini müxtəlif yollarla, məsələn, xüsusi zülalların ekspressiyasını dəyişməklə induksiya edə bilərlər.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:  
<https://doi.org/10.1002/bab.2442>



## BDU-da seminar: "İqtisadi məsələlərə qeyri-səlis yanaşma"

*Yanvarın 1-də Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının təşkilatçılığı ilə "İqtisadi məsələlərə qeyri-səlis yanaşma" mövzusunda elmi seminar keçirilib. Seminarın İqtisadi kibernetika kafedrasının dosenti Reyhan Şıxlinskaya mövzu üzrə məruzə edib.*

Məruzəçi Lütfi-Zadonin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafında dərin izlər qoymuşunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. O, bu nəzəriyyənin intellektual tex-

nologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalşdırılmasında mühüm rol oynadığını vurgulayıb, alimin nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyaların tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, qeyri-səlis iqtisadiyyatın müstəqil elm sahəsi kimi inkişaf yolları 1970-ci illərdən müəyyənləşdirilib.

Elmi seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.


## Morrey fəzalarının xassələrinin tədqiqi üzrə araşdırımlar davam edir

*BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin "Total Morrey fəzalarında maksimal kommutator və maksimal funksiyanın kommutatoru" (Maximal commutator and commutator of maximal function on total Morrey spaces) adlı məqaləsi SCOPUS bazasında indekslənən "Journal of Mathematical Inequalities" jurnalında dərc edilib.*

<http://files.ele-math.com/articles/jmi-16-98.pdf>

Məqalədə Morrey fəzalarının total Morrey fəzaları adlanan yeni variantı təqdim olunub. Bu fəzalar klassik və modifiye olunmuş Morrey fəzalarını ümumiləşdirir. Məqalədə total Morrey fəzalarının əsas xassələri, bu fəzalarda bəzi daxilolmalar öyrənilib. Həmçinin total Morrey fəzalarında maksimal kommutator operatorunun və maksimal operatorun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər alınıb.

## BDU alımları göbələk əleyhinə yeni birləşmə yaradıblar



*BDU-nun Sənaye kimyasi, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Əlkəbər Hüseynzadə, Ülviyə Həsənova və Aygün İsrailovanın həmmüəllif olduğu "Metyl 6-metil-4-(4-nitrofenil)-2-okso-1,2-dihidropirimidin-5-karboksilatın kristal quruluş, Hirshfeld səth analizi, in siliko və göbələk əleyhinə tədqiqatları" (Crystal Structure, Hirshfeld Surface Analysis, In-Silico and Antimycotic Investigations of Methyl 6-methyl-4-(4-nitrophenyl)-2-oxo-1,2-dihidropirimidin-5-carboxylate" məqaləsi "Crystals" jurnalında (IF=2.67, Q2) çap olunub.*

Tədqiqat işində p-nitrobenzalid əsasında yeni dihidropirimidinlər sintez olunub və birləşmələrin quruluşları Nüvə Maqnit Rezonans (NMR), kütle, SC-XRD, Hirshfeld

səth və elemental analiz üsulları ilə tədqiq olunub. Tədqiqat zamanı molekulda qeyri-kovalent əlaqələrin mövcudluğu və onların kristal quruluşu təsiri müəyyən edilib. Bioloji aktivlik Candida albicans, Aspergillus flavus və Aspergillus niger göbələklərinə qarşı tədqiq olunub. Müəyyən edilib ki, sintez edilən birləşmələr qeyd olunan göbələk növlərinə qarşı aktivdir. Sintez edilən dihidropirimidinin biri məlum antibiotik flukonazol ilə müqayisədə göbələklərə qarşı daha effektivdir. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılıb. Molekulyar dokking nəticələrinin təcrübələrlə uyğun olduğu aşkar edilib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:  
<https://www.mdpi.com/2073-4352/13/1/52>

## Ötən il BDU Elmi Kitabxanasına 655 mindən çox müraciət olub

*Ali məktəb kitabxanaları arasında zəngin fonda və kataloq-kartoteka sisteminə malik olan BDU-nun Elmi Kitabxanası yalnız universitet kollektivinə deyil, respublikada elmi-tədqiqat işi ilə məşğul olan əksər tədqiqatçılara xidmət göstərir.*

2022-ci ildə Elmi Kitabxananın fonduna müxtəlif mənbələrdən 12 min nüsxədən çox sənəd (qəzətlər istisna olmaqla) daxil olub. Daxil olan ədəbiyyatın 9000-ə yaxın nüsxəsi çap şəklində olan kitablardan, dissertasiya, avtoreferat, program və jurnallardan ibarət olub. Elmi Kitabxananın daimi qeydiyyatda olan oxucularının sayı 10610 nəfərdir ki, onlardan 2530-u akademik heyət, 8080 nəfəri isə təhsilendir. 2022-ci ildə kitabxanaya 655125 müraciət olub. Elektron resurslardan istifadə

edən oxucuların sayı 10000 nəfərdən çoxdur.

2022-ci ildə Elmi Kitabxananın oxucuları daha çox "Academic Search Premier", "MasterFILE", "GreenFILE", "Library", "Information Science & Technology Abstracts", "Business Source Premier", "eBooks" məlumat bazalarının elektron resurslarından istifadə edib. Həmçinin Elmi Kitabxana "Brill" (333 jurnal), "Cambridge University" (387 jurnal), "Taylor and Francis" (127 jurnal), "Walter Kluwer Health" (2 jurnal) və s. nəşriyyatların 850-yə yaxın jurnalında 50-60 % endirimli qiymətlərlə məqalə nəşri üçün Azərbaycan Kitabxana İformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində müqavilələr bağlayıb.

Elmi Kitabxana BDU-nun professor-müəllim heyəti, gənc

tədqiqatçıları və oxucularına 200000-dən çox elektron kitabı əhatə edən EBSCO eBook Akademik Kolleksiyasından üç aylıq, IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından bir aylıq ödənişsiz istifadə imkanını təqdim edib.

Beynəlxalq nəşriyyatların resurslarından istifadə qaydalara, o cümlədən "Sage" nəşriyyatında məqalə nəşrinə dair 6 aylıq silsilə onlayn təlim-seminar keçirilib. Elmi Kitabxana Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universiteti, Bakı Biznes Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının professor-müəllim heyəti, magistr və tədqiqatçıları üçün "Akademik bazalardan istifadə və nəşr imkanları" adlı təlim-seminar keçirilib.

## Ötən il BDU beynəlxalq əməkdaşlığı genişləndirib

*2022-ci ildə BDU dünyadan 15-dən çox ölkəsinin 30-dək nüfuzlu ali təhsil müəssisəsi və təşkilati ilə əməkdaşlığı dair müvafiq sənədlər imzalayıb.*

Bu sənədlərdən 5-i "Erasmus+" beynəlxalq tələbə-müəllim mübadilə programı çərçivəsində əməkdaşlığı nəzərdə tutur. BDU ötən il Türkiyə, Qazaxstan və Özbəkistan universi-

tteləri ilə daha çox müqavilə imzalayıb. Ötən il BDU-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrası yaradılıb. Bu, BDU ilə ISESCO arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Həmçinin Erasmus+ Jean Monnet programı üzrə Avropa Təhsil və Mədəniyyət üzrə İcracı Agentliyinin (EACEA) elan etdiyi müsabiqənin qalibi olan "Green oriented studies in EU" (Avropa Birliyində "Yaşıl araşdırımlar") layihəsinin icrası ilə bağlı qrant müqaviləsi imzalanıb.

## Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisdidlə bağlı maddələrin salınmasını təklif edir

*Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir. Fakültədə təşkil olunan elmi konfrans və seminarlar da, professor-müəllim heyətinin eks-pert qismində fəaliyyətində, o cümlədən tədris prosesində hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi prioritet istiqamətlərindən. Bu məqsədlə Hüquq fakültəsinin Elmi Şurasının iclasında böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən ekosid və urbisdid kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilib. Fakültə tərəfindən qüvvəde olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürüllüb.*

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan

ıllah Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın davam edən işğala son qoyub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16-ci (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə əleyhinə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradın bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə əleyhinə) törədilib. Lakin işğal dövründə Qarabağın və ətraf rayonlarının ekosisteminə geniş-miyyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünəz etmək məqsədilə şəhərlərin, digər əri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud deyil (ekosid və urbisdid cinayətlərinin tərkibinə daxil olan bə-

zi hərəketlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisdidlə üzləşdiyi qeyd edilir.

Qeyd edilənləri nəzərə alaraq, Hüquq fakültəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə ekosid və urbisdid əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanıb və Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsleri Mərkəzinə göndərilib.

Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflər cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə və inkişafına xidmət edir.

## Astrofizika kafedrası: Günəşdə güclü alışma baş verib

*Yanvarın 10-da Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik 6 fəal törəmə - lokak qrupu müşahidə olunub.*


Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda görə, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlangıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub. X1.98 sinfin-dən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat

22.50-də qeydə alınib. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif M sinfindən olan alışma yaratma potensialına malikdir.

Koronograf təsvirlərində tac kütə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmaya-raq, Yerdə maqnit qasırğısı təhlükəsini proqnozlaşdırmaq hazırda çətinidir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir.

## "Gender bərabərliyi" adlı yeni dərs vəsaiti çap edilib

*Hüquq fakültəsinin dekanı Zaur Əliyevin elmi redaktorluğu ilə "Gender bərabərliyi" adlı yeni dərs vəsaiti çap edilib. Kitab Hüquq fakültəsi Elmi Şurasının 20 oktyabr 2022-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyə olunub.*



Dərs vəsaitinin müəllifləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin leğvi üzrə komitəsinin sədr müavini Elgün Səfərov və BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərovadır. Kitabın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, rəycisi isə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovdur. Altı fəsildən ibarət olan dərs vəsaitində gender bərabərliyi anlayışı və yaranma tarixi, cinsi ayrı-seçkiliyin yaranması və onunla mübarizə üsulları, beynəlxalq müqavilələrə və milli qanunvericiliyə əsasən gender bərabərliyinin təmin edilməsi, dövlət qulluğunda gender bərabərliyi principinin tətbiqi, iqlim dəyişikliyinin gender bərabərliyinin təmin edilməsinə təsiri ilə bağlı məsələlər öz əksini tapıb.

Kitab tələbələr, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

## Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilib

*Bundan əlavə, kafedralların adalarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb*

*Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunub.*

Bununla bağlı məsələ BDU Elmi Şurasının 18 yanvar tarixli iclasında müzakirəyə çıxarılb və qorar qəbul olunub. Bundan əlavə, kafedralların adalarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb.

Belə ki, struktur İslahatlarına əsasən, Bibliografiyasınaslıq kafedrası Sənəd menecmenti, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası Kitabxana-informasiya resurslarının idarə olunması, Kitabşunaslıq və nəşriyyat işi kafedrası Redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq.

Kitabxanaçılıq kafedrasının adı isə olduğu kimi saxlanılır.

## "Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili" mövzusunda müzakirələr aparılıb

*Yanvarın 16-da Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə "Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili" mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Bibliyoqrafiyasunashlıq kafedrasının magistrantı Lamiyə Əliyeva mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə Qars müqaviləsinin tarixi, ictimaiyyəsi əhəmiyyəti və nəticələri barədə məlumat verib. Sənədin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rol oynadığını vurgulayıb. Xalqımızın Ümummülli lideri Heydər Əliyevin Qars müqaviləsinə böyük dəyər verdiyini bildirən gənc tədqiqatçı Ulu öndərin bu barədə fikirlərini diqqətə çatdırıb: "Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyüne görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtarıyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".*

*Tariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir". Lamiyə Əliyeva həmçinin Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında paralellər aparıb. Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinə əsaslanaraq imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurgulayıb.*

*Məruzədə Qars müqaviləsinə dair sənəd resurslarının əhatəli şəkildə biblioqrafik təhlili aparılıb. Qeyd olunub*

*ki, tarixi sənədə dair ilkin mənbə müqavilənin tam mətni hesab olunur. 20 maddə və 3 əlavədən ibarət müqavilə mətninin nüsxələrindən biri Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılır. Məruzədə həmçinin Qars müqaviləsi haqqında ölkəmizdə və xaricdə mövcud olan sənəd resurslarının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunub, mövzunun informasiya təminatının təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər irəli sürüllüb.*

*Elmi seminar müzakirələrə davam etdirilib.*

## "Innovativ gənc mühəndislər" layihəsinin ilk təlimi keçirilib

*Yanvarın 23-də BDU-da Azərbaycan Respublikasının Gənclər Fonduunun maliyyə dəstəyi ilə keçirilən "Innovativ gənc mühəndislər" layihəsinin ilk təlimi keçirilib. Layihə rəhbəri Orxan Gülehmədov təlimdə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihənin seçim turları, qaliblərin seçiləməsi prinsipləri barədə ətraflı məlumat verib. BDU-nun Tədqiqat, İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırımlar elmi-tədqiqat laboratoriyanın müdürü Mustafa Muradov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, "Elm" İctimai Birliyinin sədri Səbuhi Abdullayev layihənin əhəmiyyətini vurgulayıb, gənclərin intellektual potensiallarının artırılmasındakı rolunu qeyd ediblər.*

*Layihənin təlimçisi Sara Rehimzadə iştirakçılarla müxtəlif tipli sensorların elektronik dövrlərinin, sxemlərin yığılması, onlara uyğun kodların yazılması, LED işıqların program təminatı əsasında idarəsi, robototexnika və Arduino Uno haqqında ətraflı məlumat verib. Daha sonra komandalar praktiki tapşırıqları yerinə yetiriblər.*

*Təlimin ikinci mərhələsi planlaşdırılıb.*



\*\*\*

*Yanvarın 28-də layihənin ikinci təlimi keçirilib.*

*Layihənin rəhbəri Orxan Gülehmədov təlimin mövzuları, yerinə yetiriləcək praktiki işlərin yoxlanılma qaydalarını iştirakçıların diqqətinə çatdırıb.*

*BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdürü Faiq Paşayev, Elmi fəaliyyətin təşkili və Innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdürü, layihənin koordinatoru Əfsane Surxaylı çıxışlarında texniki biliklərin tətbiq sahələri və göləcək perspektivlərini qeyd edib, gəncləri təlimlərdə aktiv iştirak etməyə çağırıblar.*

*Kimya fakültəsinin IV kurs tə-*

*ləbəsi İsa İsayev tərsinə mühəndislik biliklərinin vacibliyi, elmin inkişafı nəticəsində yaranan texniki vasitələrin program təminatının mürəkkəbliyi və Arduino sistemlərinin unikallığı barədə fikirlərini böülübüb.*

*Sonra layihənin təlimçisi Sara Rəhimzadə iştirakçılarla layihələrin sensorlarla işlənilməsi, radar sisteminin sxeminin yüksələşdirilməsi, dezinfeksiya aparıcı prototipinin hazırlanması qaydalarını izah edib, elektronikanın gündəlik həyatımıza təsiri, pilotluz ucuş aparatları (PUA) haqqında ümumi məlumat verib.*

*Təlimin sonunda komandalar praktiki tapşırıqları yerinə yetiriblər.*

## Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq

*Bakı Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq. BDU Elmi Şurasında bununla bağlı Tədbirlər Planı müzakirə edilib.*

*Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər elm və təhsil işçiləri arasında da bir sıra vəzifə və tapşırıqlar qoyur. Görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyanın hazırlanması ilə bağlı səslənən fikirlər BDU kollektivi tərəfindən də tam dəsteklənir: "Hesab edirik ki, bu Konsep-*

*siya dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Büyyük Qayıdış Programı olacaq".*

*Tədbirlər Planında Qərbi Azərbaycanla bağlı müxtəlif tədqiqatlar, sistemli araşdırmacların aparılması, beynəlxalq konfrans, elmi seminar, disputların keçirilməsi, kitabların çap olunması, Qərbi Azərbaycan icması ilə intensiv əlaqələrin təmin olunması, icma üzvləri, o cümlədən Qərbi Azərbaycandan deportasiya olunmuş BDU əməkdaşları ilə görüşlərin təşkili və s. nəzərdə tutulur.*

## Tələbələr Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər



*Şərqiyanaslıq fakültəsinin tələbələri Oman Sultanlığında keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər. Çempionat yanvarın 27-də başlayıb və fevralın 2-dək davam edəcək. Bu, fakültə tələbələrinin hər il keçirilən ənənəvi debat yarışlarında ardıcıl olaraq dördüncü iştirakıdır. Ötən il yarış Türkiyənin İstanbul şəhərində keçirilib. Bu il Omanda keçirilən*

*yarışda fakültəni Regionşunaslıq (ərəb ölkələri üzrə) və Tərcümə (ərəb dili) ixtisaslarında təhsil alan III-IV kurs tələbələri Mohəmmədəli Axundov, Zeynəb Atamaliyeva, Simuzər Məmmədzadə və Seyidbər Axundov təmsil edir.*

*Yarışın məqsədi Asiya regionunda yaşayan gənclər arasında ərəb dilində dənişq və debat bacarıqlarının inkişaf etdirilməsidir.*

## BDU əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası Institutunda tədqiqat aparacaq

*BDU-nun Tədqiqat, İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırımlar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Fizikası Institutunu-nun Frascati laboratoriyasında (National Laboratory of Frascati (LNF) of the National Institute for Nuclear Physics) tədqiqat apara-caq.*

*Lalə Qəhrəmanlı İtaliya hökuməti tərəfindən xaricdə yaşıyan*

*İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2022-2023-cü illər üzrə elan edilmiş qrant müsabiqəsində qalib olub.*

*Programda nəzərdə tutulan araşdırmanın professor Stefano Beluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur. Birrəlülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyi qazanılan qrant mövzusunun əsasını təşkil edir.*

*Yanvarın 13-də ABŞ Beynəlxalq İnnisaf Agentliyinin (USAID) "Özəl sektorun inkişafı" layihəsinin dəstəyi ilə Missouri Universitetinin professoru Binq Yanq BDU-da təlim keçib.*

Genom redaktəsi texnologiyaları və tətbiqi prinsipləri istiqamətdə təqdim edilən təlim BDU-nun Tədqiqat, İnnisaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Təlimdə əsas məqsəd genom redaktəsinin ölkə üçün strateji əhəmiyyətli bitki növlərinə tətbiqini həyata keçirmək, bu istiqamətdə tədqiqatçı mütəxəssisləri yetişdirməkdən ibarətdir. Təlimin məqsədlərindən biri də növbəti mərhələdə maddi-texniki bazanın yaradılması, ölkə üçün prioritet olan genom redaktəsi sahəsinin fəaliyyətini təmin edəcək laboratoriyanın qurulmasıdır. 7 gün davam edən təlimdə BDU-nun Tədqiqat, İnnisaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları, Biologiya fakültəsinin müəllim heyəti və gənc tədqiqatçıları, hə-

## Missouri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib



məçinin Azərbaycanın elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin müvafiq əməkdaşları iştirak ediblər.

Təlim ərzində BDU-nun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqro Bitki Klinikası (FİTOLAB Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası), Baytarlıq

Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi nəzdində Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə deyirmi masa keçirilib. BDU əməkdaşları tərəfindən yaradılmış CRISPR/CAS 9 kasetləri, birləşənlərin (buğda, düyü) adaptiv qabiliyyətinin artırılması üçün bu kasetlərdən istifadə imkanları müzakirə edilib. BDU-

nun Biologiya fakültəsinin magistrant və doktorantları, müəllim heyəti, eləcə də müxtəlif elmi-tədqiqat institutlarının elmi işçilərinin iştirakı ilə "CRISPR əsasında genomun redaktəsi" mövzusunda seminar keçirilib. Eyni zamanda BDU-nun elmi-tədqiqat laboratoriyasında buğda və pambıq bitkisinin yarpaq toxumasından protoplastların ayrılmazı həyata keçirilib. Daha sonra protoplast izolyasiya işləri tamamlanıb, pambıq və buğda bitkilərinin yarpaq toxumasına tərkibində RUBI kompleksi olan aqrobakteriyaların yolxdurulması həyata keçirilib. Binq Yanq "CRISPR 101" texnologiyası ilə bağlı da seminar keçirib və FİTOLAB Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında kriogen texnologiyadan istifadə etməklə bakteriya və plazmidlərin ultra soyuq tempera-

turda saxlanma (kriokonservasiya) prosesini nümayiş etdirib.

Aparılan nəzəri və praktiki təlimlər nəticəsində birləşənlər iki-ləpəli bitkilərin müxtəlif stres amillərinə (biotik - göbələk, bakterial və virus patogenləri, abiotik - duz, radasiya, quraqlıq və ya digər streslər) qarşı davamlılığının artırılması məqsədi ilə CRISPR/CAS9 kasetlərinin doğru qurulması, vektorların seçimi, mənfi xüsusiyyət daşıyan və transformasiyaya məruz qalan genə uyğun dizayn edilmiş CRISPR/CAS9 kasetinin hüceyrə kulturasına və toxuma kulturasına yeridilməsi, hüceyrə kulturasının əldə olunması üçün protoplastların ayrılması kimi texnologiyalar təlim iştirakçılarının nəzərinə çatdırılıb. Əldə olunan bilik və bacarıqlar genom redaktəsinin tətbiqi üçün çox əhəmiyyətlidir.

*Yanvarın 18-də Fizika fakültəsinin elmi seminarı keçirilib. Fakültənin məzunu, Polşanın Jan Koçanovski adına Dövlət Universitetinin doktoranti Şəhriyar Cəfərzadə gördüyü işlər haqqında "Kvant xromodinamikasının yüksək spinli rezonansları" adlı icmal məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, protonlar və neytronlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin güclü qarşılıqlı təsir kvant xromodinamikası (KXD) nəzəriyyəsində öyrənilir. Tədqiqatların əsas obyektləri tensor mezonlar (kvark və anti-kvar-*

## Kvant xromodinamikasının yüksək spinli rezonanslarına dair elmi seminar

klardan təşkil olunmuş rezonanslar) və tensor qlubollardır (qlüonlar və anti-qlüonlardan ibarət sistem). Şəhriyar Cəfərzadə KXD-nin yüksək spinli rezonansları olan tensor mezonlar və qlubollardan bəhs edən məqaləsinin Amerika Fizika Cəmiyyətinin "Physics Review D" jurnalında çap olunduğunu diqqətə çatdırıb. Həmin rezonansların hadronik və radioaktiv parçalanmalarını öyrənmək üçün effektiv modellər-



dən istifadə olunub, bu modelin əsas simmetriyası olaraq isə KXD Lagranj funksiyasının simmetriyaları nəzərə alınıb. Məruzənin ikinci hissəsində Şəhriyar Cəfərzadə spin 2 olan mezonların öyrənilməsinin nəticələri, eləcə də qlubolların termodinamik xassələrini izah etmek üçün istifadə edilən "Qlubol rezonans qaz modeli" haqqında məlumat verib və həmin nəticələrin əks olunduğu məqalələrini təqdim edib.

## Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

*Baki Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçiləri Svetlana Demuxamedova və Gülnara Haqverdievanın "N-əvəz edilmiş tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT-nin tədqiqi, antioksidant aktivliyi" ("Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea") adlı məqaləsi "Web of science" bazasında Q2 kategoriyalı jurnallar sıyahısında yer alan "Polyhedron" jurnalında dərc edilib.*

N-əvəz edilmiş tiokarbamid, onun metal kompleksləri sintez olunub və nüvə maqnit rezonansi (NMR),

infraqırmızı (IQ) spektroskopiyası və rentgen fazə analizi ilə xarakterizə edilib. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri 6-31++G(d,p) bazası əsasında DFT/B3LYP nəzəriyyə səviyyəsində təyin olunub. Sərhəd molekulyar orbitaların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükleri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanıb, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş vera biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən edilib.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

<https://doi.org/10.1016/j.poly.2022.116274>

## "Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili" mövzusunda elmi seminar keçirilib

*Yanvarın 30-da BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə "Azərbaycan Milli Kitabxanasının sənəd-informasiya resurslarının təhlili" mövzusunda elmi seminar keçirilib.*

Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə olunması kafedrasının müəllimi Ulduz Manafova mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranma tarixi və inkişaf dövrləri barədə etraflı məlumat verib. Milli Kitabxananın fəaliyyətinin hər zaman xalqımızın Ümummilli lideri Heydər Əliyevin xüsusi diqqətində olduğunu vurgulayıb. Bildirib ki, Ulu öndər Milli Kitabxananın kadr potensialının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, hərətəfli inkişafi üçün müstəsna xidmətlər göstərib: "Ulu



öndər dəfələrlə Milli Kitabxananı ziyan etib, özünün şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib".

Məruzədə Milli Kitabxananın fondu, strukturu, sənəd dövriyyəsi barədə informasiyalar faktlarla diqqətə çatdırılıb, sənəd-informasiya resursları müxtəlif parametrlər üzrə təhlil edilib. Müəssisədə kitabxana-informasiya xidmətlərinin elektronlaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması,

virtual xidmət üçün müvafiq infrastrukturun və program təminatının yaradılması istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. Məruzədə həmçinin Milli Kitabxananın elektron məlumat bazaları, kitabxana tərəfində təşkil olunmuş virtual sərgilər, müxtəlif metodik və bibliografik nəşrlərin, daycestlərin virtual məkanda təqdimati kimi innovativ metodlar barədə də danışılıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

*Yer üzündə həyat necə əmələ gəlib? Canlı aləm necə yaranıb? Əsrlərdür davam edən və müzakirələri hələ də bitməyən təkamül kifayət qədər maraqlı və mürəkkəb prosesdir. Bəs təkamül prosesi necə və hansı yollarla tədqiq edilir? Bunu BDU-nun ən unikal muzeylərindən biri - Mirəli Axundov adına "Təkamül təlimi" muzeyində daha canlı və ətraflı müşahidə eləmək olur. Muzey Cənubi Qafqazda bu sahədə ilk və yeganə muzeydir.*

Əsası 1937-ci ildə əsası biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirəli Axundov tərəfindən qoyulan muzeyin əsas məqsədi üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji, müqayisəli anatomiya dəllilləri və digər materiallar saxlanılır.

#### *Bioji aləmə sayahət...*

Muzey vəhşi heyvanların yaşadığı nağıl aləminini xatırladır. Bura daxil olanda insan özünü Büyük Qafqaz silsiləsində, Qərbi Afrika meşələrində, Amazon sahillərində hiss edir. Buna səbəb muzeyin təbiət ruhu verilmiş ekspoziya və dizaynidir. Nümunələrə baxdıqca bu məkana olan maraqlı daha da artır və insana köşətən, araşdırmaq hissi gəlir. Vəhşi cəngəllikdəki qida zəncirini canlandıran nümunələr həmin situasiyada insanın ne edə biləcəyini, özünü necə müdafiə etməli olduğunu və qədim dövr insanların bu aləmdən necə sağ çıxdığını düşünməyə vadar edir.

*Mirəli Axundov və alman tədqiqatçının gərgin əməyinin məhsulu*

"Təkamül təlimi" muzeyində bir çox nümunələr ötən əsrin 40-50-ci illərində Mirəli Axundov

## Cənubi Qafqazda ilk və yeganə "Təkamül təlimi" muzeyi



ile birgə çalışmış alman tədqiqatçı Vilhelm Reyş tərəfindən hazırlanıb. Muzeyin müdürü, biologiya elmləri namizədi Yegane Əliyevanın sözlərinə görə, hazırda muzeydə 350-dən artıq eksponat saxlanılır. Yegane Əliyeva qeyd edir ki, Paleozoy, Mezozoy, Kaynozoy eralara dair toplanmış eksponatlar onların tarixi inkişafına uyğun olaraq ardıcılıqla yerləşdirilib. Buradakı əksər nümunələr gerçekliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Muzeydə Azərbaycan



faunasına aid nümunələrlə yanaşı, dünya faunasına daxil olan nadir və nəslə kəsilmiş heyvan nümunələri de maraqlı cəlb edir. Bunlardan Cənubi və Mərkəzi Afrikanın meşələrində yaşayan qədim qarışqayeyən, kenquru, pələng və şimpanzeni qeyd etmək olar.

*Bir milyon yaşı olan kərgədan, dörd ayaqlı toyuq, ikibaşlı quzu...*

"Təkamül təlimi" muzeyində

müxtəlif heyvan cinslərinin, qeyri-adi heyvanların maketləri da var. Onlar öz təbii dəriləri ilə nümayiş etdirilir və bu, ziyarətçilərə xüsusi maraqlı oyadır. Məsələn, eksponatların içində 1949-1950-ci illərdə Binəqədi rayonu ərazisində tapılmış və bir milyondan artıq yaşı olan kərgədanın kəllə sümüyü var. Öz təbii dəriləri ilə ikibaşlı quzu, dördayaqlı xoruz müqəvvələri da maraqlı doğurur. Cinsiyyəti seçmənin nəticəsi olan cinsiyyət demorfizmi hadisəsi - tovuz quşu, turac, ördək və s.

quşlarının müqəvvələri üzərində müqayisəli şəkildə şərh edilir və bunu muzeydə canlı görmək də mümkündür. Burada 70-dək quş növünün müqəvvələri saxlanılır.

*Bütün canlı aləmin təkamülüni özündə ehtiva edən xəritə...*

Burada uzun sürən geoloji tarix ərzində heyatın qeyri-üzvi aləmdən necə əmələ gəldiyini, onun sadədən mürəkkəb quruluşa doğru, birhüceyrəlli orqanızmların insana qədər dönməz inkişaf yolu keçdiyini elmi faktlar və dəlillər əsasında əks etdirən sxem daha sonra öz əksini eksponatlar da göstərir. Muzeydə mövcud olan üzvi aləmin əcdad ağacı sxemi filogenezin iki istiqamətdə - bir tərəfdən birhüceyrəllilərdən ali çiçəkli bitkilərə, digər tərəfdən isə məməlilərə qədər necə baş verdiyini hərtərəfli dərk etməyə imkan verir. Bu da təkamülün sadə və dəqiq şəkildə ziyarətçilərə təqdimində böyük üstünlükler verir. Muzeydə şübhə qabılarda insan, camış embrionlarının müxtəlif inkişaf mərhələlərini əks etdirən eksponatlar da saxlanılır.

İbtidai insanların, heyvanların həyat tərzini, yaşam uğrunda mübarizəsinə əks etdirən şəkillər o dövrü təfsilati ilə təsvir edən, elmi əsaslı ekspozisiyalardandır. Muzeyin inkişaf planında bunların artırılması və daha da təkmiləşdirilməsi istiqamətdə işlərin görülməsi nəzərdə tutulur. Muzeydəki kolleksiyalar Biologiya fakültəsinin tədris prosesində geniş istifadə olunur və bu sahədə yüksəkxitəsləşmiş kadrların hazırlanmasına xidmət edir.

*Nurlan Cəbrayılovadə  
Jurnalistika fakültəsinin  
I kurs tələbəsi*

*C/2022 E3 yaşıl kometi Yerə yaxınlaşır. Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatə görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq. Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək. Bu zaman onu ideal müşahidə məntəqəsində bütün gecə ərzində adı gözlə şimal tərəfdə, qütb ulduzu ətrafinda görmək olacaq. Bu komet yanvarın 12-də öz orbitinin periheli (Günəşə ən yaxın) nöqtəsindən keçmişdi.*

C/2022 E3 kometi 2 mart 2022-ci ildə Palomar Rəsədxanasında (ABŞ) kəşf edilib. Kəşf edilən vaxt o, Günəşdən 643 milyon km məsafədə olmuşdu.

## C/2022 E3 yaşıl kometi 5000 il sonra Yerə yaxınlaşır

*Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatə görə, C/2022 E3 yaşıl kometi Yerə ən yaxın məsafədə - Perigeydə fevralın 1-i Bakı vaxtı ilə saat 20.00 radələrində olacaq. Maksimal yaxınlaşmada Yerdən kometə qədər məsafə 42.47 milyon km təşkil edəcək.*

Günəşdən kifayət qədər uzaqda olduğuna görə əvvəlcə onu asteroid zənn etmişdilər, heç bir halda kometə bənzəmirdi. Lakin Günəşə yaxınlaşdıqca obyekti kometə xas xüsusiyyətləri - qaz və tozdan əmələ gələn yaşılmıtlı koma və quyruğu nümayiş etdirməyə başladı. Sonrakı hesablamalar göstərdi ki, komet çox dardılmış orbit üzrə hərəkət edir və onun afeli (Günəşdən ən uzaq) məsafəsi 2800 astronomik

vahiddir. Bu məsafə Plutonun Günəşdən olan məsafəsindən 70 dəfə çoxdur. Bu isə onu göstərir ki, C/2022 E3 kometi milyardlarla kometin olduğu güman edilən xarici Günəş sistemi ətrafından - Oort buludundan bizə gəlib. Hesablamalar göstərib ki, yaşıl komet axırıncı dəfə 50000 il əvvəl Yer kürəsinin yaxınlığından keçib.

Günəşin ultrabənövşəyi şüalarının təsirində iki atomlu kar-

bon molekullarının dikarbonun parçalanması prosesi (bu prosesə fotodissociasiya deyilir) yaşıl işığa uyğun gələn 518 nm dalğa uzunluğunda şüalanmanın yaranması ilə müşayiət olunur. Bu səbəbdən kometin başlığı - nüvəsi yaşıl rəngdə görünür. Başqa sözlə, iki atomlu karbonun mövcud olması kometə yaşıl rəng verir. İki atomlu karbon molekulları fotodissociasiya prosesi nəticəsinə nüvədən uzaqlaşmamış parça-

landığından onlar kometin quyuq hissəsinə düşə bilmirlər və ona görə quyuq yaşışlaşır.

Ehtimal olunur ki, budəfəki gəliş C/2022 E3 kometinin son gəlişidir. Çünkü nəhəng planetlərin cazibə qüvvəsinin təsiri ilə onun trayektoriyası dərtlilik, uzunsov ellipsoidən açıq hiperbolaya çevrilib. Beləliklə, C/2022 E3 kometi bu səfərdən sonra Günəş sistemini həmişəlik tərk edəcək.

#### Buraxılışa məsul:

Afaq Sadiqova

#### Redaksiya heyəti:

Əliş Ağamirzayev  
Vüqar Əliyev  
Cahangir Məmmədi  
Allahverdi Məmmədi  
Xatirə Hüseynova  
Samir Mirzəyev

#### Dizayn - tərtibat:

Aynur Qurbanqızı

Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.

#### Çapa imzalanıb:

31.01.2023

Tiraj: 1000 nüsxə

Redaksiyanın mövqeyi ilə müelliflərin mövqeyi üst-üstə düşməyə bilər.

Dərc olunan məqalələrin mətninə görə redaksiya məsuliyyət daşıdır.

#### Əlaqə nömrəsi:

(+994 12) 538 42 08